

*Deyir insanın öldükdən sonra da, durnağı uzanır. Necə ki, ağacın meyvəsi üstündə budağı qırılar ha... Sonra həmin kəsilmiş budağın üstündəki meyvə qalıb-qalıb, sulanır, şirinləşir ha... bax, insanın öləndən sonra uzanan durnağı da beləyim, son qalığı, şirniyi, canından süzüldən suyuymuş. Özü-özünə uzanan durnaq qəfil hiss edəndə ki, hissəsi olduğu bədənin ruhu daha yoxdur, dayanır. Axi durnaq candan deyil, ruhdan qidalanır. Ölümü anla- maq üçün durnağa da zaman lazım olur. Durnaq da yaşadığı bədənin ölməsini, o dəqiqə anlamır, zaman keçəndən sonra başa düşür. İndi mən necə sənin bədənə birə olmamağına inanım? Sən də məndən idin axı...*

Olmasan da, məndən nağılı istəyirsən? Sənə bir gerçək danişacam. Sən onda da yox idin. Mən o, son ığidin doğulduğunu öz gözlərimlə görmüşdüm.

İgid doğulanaya qədər buraların insanları bir-birilərinə sual verməzdilər. Ölüdeyiləndə ölürlər, qal deyiləndə qalırdılər. İgidə, ığidliyə ehtiyac yox idi. Adamlar at kimiyydi. Yeyirdilər, yatıldılər, hər il kışnəyə-kışnəyə artırdılar. Bu yandan Əsəd kışının qara arvadı qəfil bu ığidi doğdu. İgid Məsih kimi tarixə düşməsə də, başqa cür yadda qaldı. O doğulanandan bize oxşamadı. Əli, ayağı, içi, fikri necəsə bizdən böyük çıxdı. İgidlik onun üzündə gülüş kimiyydi. O, ığidlik eləmirdi. İgidlik onun özüydi. İgid işləmədi, yemədi, atasına-anasına bağlanmadı, başını aşağı salıb, gününü yeyən, adı adamların yanında yad bir nəşnə kimi illərlə var oldu. Hami onun ığid olduğunu bilirdi. Onun haçansa bir ığidlik edib, dünyani dəyişcəyini də görürdü. Amma ığid ığid olmaqdən ötrü ığidlik göstərə bilmirdi. Buna görə də qanı qarayıdı. İgid doğulanın birləşdir, ığidlik etməməsi özü üçün də çox ağır idid, elə bism üçün də. İgid dünyaya baxıb məəttəl qalırdı. Gün kimi hər axşam batıb, hər səhər üzə çıxan insanların ığidlik etmədən yaşamaları ona qəribə görünürdü. O, içini yeyən gücünü bilmirdi neynəsin? İllər beləcə ığidin yanından qorxa-qorxa keçib gedirdi. İgid illərə, illər ığida əl eləyirdi. İgid bura göndərənin də məqsədi vardı. Yoxsa illərə qoşulub getmək ığid üçün nə çətin iş ididi ki?

Bir gün ığid darıxıb dağa qalxdı. Nağılı dili, yazı yazanın da üzünü ağardı. Bu dil yüyrək olmasaydı, mən də, ığidin beş il sərasər heç cür o dağın başındaki halını yaza bilmədim. Sən də darıxardin, özüm də. İgid beş il beləcə üç cümləyə siğan bir səbirələ sal daş üstə oturdu. Elə bir məqam gəldi ki, ya gərək o, peygəmbər olaydı, ya da gərək bu dağdan özünü aşağı atıb öldürəndə ki, canı qurtarsın. Cənək ığid dərk edirdi ki, bu vərolmada özgədir. Baş verənlərin üzü, adı, bir görünən tutacağı da yoxdur ki, tutub onları güclə dəyişmək olsun. Bütün bu baş verənlər elə bil ığidin yaşamadığı bir başqa zamanda baş verirdi. İgid bu vaxtta, məntiqə və əxlaqa yaxın olsa da, elə bil başqa bir vaxtda, baş verən işlərin, baş vermə vaxtının lap yanında olan özgə bir zamanda yaşayırı. O, olanları dəyişmək istəsə də, bacarmırdı. Bilirdi ki, insanlar örnək istəyir. Düşüncəni dəyişən bir misal görmək istəyir. İgidliyin nə olduğunu, ığidliyin necə olmasını yaşamaq istəyir. İgid bunu anlasa da, bu başaşağı insanların içinde onu da anlaşırdı ki, ığidlik rəqiblərə ola bilməz. Bu



**Orxan Fikrətoğlu**

gün onun ığidliyini döyüsdə sübut etməsi üçün bir tutarlı rəqibi yoxdur. İnsanlar ığidə nə dost idilər, nə də rəqib. İnsanlar elə beləyidilər... Yeyirdilər, yatıldılər və heç nə düşünmürdülər...

Amma sən nağılı, ələlxüsəs da, nağılcınızı da elə-bələ bilmə. İgid yerə göndə-

demişdi ki, səni bir ığid öldürməyə göləcək. O, sənin qismətin, yazındır, ondan qorxma. Birdən o ığid sən olarsan ha.

İgid əjdahanın onu tanıdigina bərk sevindi.

- Düz deyirsən, mən sənin yazınam - dedi.

Əjdaha ığidin səsini yuxarıdan istəsə də, eşidə bilmədi. Bir az aşağı əyildi ki, heç olmasa onun nə dediyini kəsdi. Bu əyilənin havasından tufan qopdu. Nəhrdən əsən külək, ığidin əlindəki qılıncı çevirib öz qarnına soxdu. Bu da sənə ığidin nağılı...

Amma tələsmə... Mən bu nağılı dili ilə sənə onu demək istəmirəm ki... Biz devirə bilmədiyimiz qorxularımızın yanında çox kiçiyik. Mən onu da demirəm ki, iri əjdahanı göylər deyil, biz özümüz öz qorxularımızla işsirdib yaratmışıq. Onu deyirəm ki, nağılı burda bitmir. Bu nağılin tamam başqa və çox qəribə bir sonluğu var.

## Son ığidin nağıllı

*Hekayə*

Rən onun rəqibini də gec-tez meydana çıxarmalıdır ki, insanlar və ən çox da özü darıxmasın. İgid bir səhər gördü ki, göydən yerə mavi işiq içində bir boz qurd düşür. Qurd yerə enən kimi adam balası kimi danişmağa başladı. Təkcə "R" hərfini düzgün tələffüz eləmirdi.

- Mən o qurdam. Sən məni də öldürüb ığidliyi bir toxum kimi dünyaya səpə bilərdin. Amma gecikmişən. Təssəf ki, məni bir dəfə öldürübələr. Sənin dilində danışan peygəmbər daha heç vaxt yerə göndərilməyəcək. Sizə bir dəfə məni göndərməsidilər. Mənəni anlamadan tutub məni yediniz. Gör indi qurd olmayan peygəmbərlərin başına nə oyun açarsınız. Hələ mən qurdam, sizinlə bacarmadım. Sənin ığid olmaqdən ötrü bir əlacın qalıb. Kürreyi-ərzdə, iri nəhrin içində bircə dənə diri əjdaha qalıb. Ondan iri, güclü və mənfi olan nəsə bu dünyada daha yoxdur. Ölüm onun yanında məlkədir. Sən ancaq onu öldürməklə dünyada ığidliyi dəb sala bilərsən.

İgidin sevinədən qırışığı açılsa da, qurdan - onu niyə öldürüm... O, mənə neyənəyib ki? - soruşdu.

Qurd. - O, sənə heç nə eləməyib - dedi. - Sənin nağılın budur. O, son əjdahanın da sənin kimi əslində, böyük mətləblərə heç bir dəxli yoxdur. Siz mənənin açılması üçün rəmzlərsiniz. Dünyada ığidlik dövrü başlanacaq. Sən də bu dövrü dəb salmaq üçün seçilən. Əjdaha səni döyüsdə öldürsə belə, yenə ığidlik bir toxum kimi dünyaya səpiləcək. Sən örnəksən, misalsan. Sən döngəsen. Sən dənən adamlar dərs almalıdır. Sən ilk cəhdən.

İgid qurd son cümləsində qoyub nəhrə doğru qaçıdı. Nəhrin suyu donmuşdu. İgid illərdir içində nəhrin suyu kimi donmuş gücünü səsinə çevirib nərliyitlə əjdahanı ssəslədi. İgidin səsindən su şüşə kimi sindi. Şuşə suyun siniqləri altından ölçüsü, çəkisi bəlli olmayan çox iri bir nəsnə ığidin gözü qarşısında göyə yüksəlməyə başladı. Bu dikələn nəsə beləcə altı ay dikəldi. Yeddinci ayın tamamında ığidə o dikələnin sözü də çatdı.

- Nənəm Sarı əjdaha, öləndə mənə

Öz qılıncından yaralanmış ığid gözlərini açanda gördü ki, əjdahanın iri dəmir çarpaçısında uzanıb. Əjdahanın özü də otaqqadır, qırmızı hamam xalatında oturub güzgülənir. Mizin üstündə iki şüşə albalı şirəsi var. Uzaqdan da həzin musiqi səsi eşidilir. Əjdaha ığidin özüne gəldiyini görüb gülümsündü. Onun sarı, iri dişləri leş qoxuyurdu. İgid, taqətsiz olsa da, yazısını unutmamışdı.

- Məni öldürsən də, uduzmamışam. Səninlə savaşım baş tutmasa da, bu gündən insanlar ığidliyimi öyəcək. Səninlə üz-üzə galmayım dünyənin havasını dəyişdi. İndi mənə da dəyişəcək. Daha insanlar ığid kimi yaşayacaq. Qorxu yenildi. Sənin nağılin da burda bitdi. Daha mənim nağılimın zamanıdır.

İgidin bu qəribə sözlərini əjdaha əvvəlcə anlamadı. O, dünyaya necə görünəndən də bilmirdi. İgid də rəqib kimi deyil, onun üçün çox xırda olsa da, bir erkək kimi baxırdı. Bilirdi ki, qarşısındakı adam son ığiddir. O da son əjdahadır. İgid isə əjdahanın yekə içindən xəbərsiz danişmağındaydı.

- Səni öldürsəydim də, ölüm məni həçansa öldürəcəkdi. Qanımı axıtmışansa, işini tamamlı. Ölsəm də, daha rahat ölücməm. Məglub yaşaya bilməm.

Əjdahanın gözləri yaşardı. Düşündü ki, axı insanlar necə belə bəsif fikrərini ali ədalət sayır. Bunun üçün hətta vuruşub, asanca ölürlər də. Axı hamının, ən kiçik cücünən belə öz yazısı, öz ədaləti ola bilər. Amma bu ədalətlərin heç biri hamının ədaləti deyil. Görəsən, ığid bu kiçik gücü ilə hansı ığidlikdən danişir? İnsanlar bir küləkdən zəif olduqları halda nəyə görə qalib kimi yaşamaq istəyirlər? Bu onlara nə verir?

Əjdaha ayaga qalxıb güzgünen önungə keçdi. Mələyim baxışları ilə ığidi süzüb dedi: Yeddi min ildir ki, tənəhayam. Hami məndən qorxuduğu üçün qorxu içindəyəm. DANIŞMAĞA BELƏ BİR KİMŞƏM YOX İDİ. Sənə kim deyib ki, məni öldürməlisən? Bəlkə mən səni sevirəm? Nə olsun ki, iriyəm, əjdahayam. Mənim də

ana olmaq haqqım var. Son yeddi min ildə məni axtarış tapan ilk canlısan. De görüm nə istayırsən? Amma aydın danış...

Zəhmli əjdahanın səsi ığidə çox incə gəldi. Əjdahanın hərəkətlərində də bir nazvardı. İgidə bu təzad qəribə görünürdü. Dünyanın ən iri gücü belə incə ola bilməzdi. İgid əjdahadan. - Sən erkəsən? - soruşdu.

Əjdahanın gözləri işıqlandı.

- Danışığmdan heç nə anlamaq olmur - dedi. - Mən erkək deyiləm, dişiyəm. Özü də yeddi min ildir heç kimi öldürməmişəm. Öldürmək fikrim də olmayıb. Mən səndən ancaq uşaq istəyirəm. İgidlikdir, qorxaqlıqdır, insaf-zaddır o sizin nağıllardır. O yalanlar mənlik deyil. Mən nəslimin artamasını təmin etməliyəm. Gəl belə, eləyək. Sən məni istəsən də sevə bilməzsən, bu aydırındır. Amma istəməsən belə mənə uşaq verə bilərsən. Sən mən deyəni elə, mən də sən deyəni. Sevdamız baş tutsa, səni öldürməyib yenə suyun dibinə gedəcəm. Sən də get dünyaya "ığidəm" - deyib öz nağılini söylə. Nə deyirsən? Razisan?

İgid: - Mən səni öldürə bilərəm, axı - qışqırı.

Sonra bir müddət keçdi.

İgid: - Mən səni öldürə bilərdim - dedi.

Bir müddət də keçdi, və ığid: - Yox, bunun heç bir mənası yox imiş - piçıldı.

Ondan sonra nə oldusa, əjdaha ığidi sağ-salamat yenə dünyaya qaytardı.

Özü də söz verdiyi kimi, nəhrin dibinə köcdü.

İllər sonra ığidin ığidliyindən, əjdahanı necə öldürdüyündən kitab-kitab dastanlar yazılırdı. Əjdaha ilə ığidin o son görüşündən sonra insanlar tamam başqa cür yaşamağa başlıdlar. Hərə igidi özünə uyğun düşündü. Özünə oxşatdı. Onun əjdaha ilə savaşını hərə bir cür yazıb nağılı etdi. Olanlarla, olmayanlar bir-birinə qarşıdı. Nağılı ilə gerçeklik bağribadaş oldu. Hamının ruhunu dəyişən bir ığidlik nağılı əmələ gəldi. Bu nağılin əşlini sənə mən danişdım. Nağılini işə insanlar özlərinə uyğun uydurdular. O görüşdən sonra, ığidin ığidliyi yeni əxlaqa, insanların xilası üçün savaşa qalxıb, qorxunc əjdahani bir qılıncla yenməsi işə insan gücü rəmzinə çevrildi.

Eyni zamanda nəhrin dərinliklərində sakit və dinc sular içində savaşsız-filansız, törəyib-artan minlərlə böyük və kiçik əjdahalar da, indiyəcən onların babaşları olmuş bir dinc ığiddən sevgi dolu əfsanələr danişırlar. Onların nağılları sənə deyim ki, sizin nağıllardan daha şirin və sevgiliidir ha.

Görürsənmi? Sən də deyirsən mənə nağılı daniş. Biz nağılı danişa bilmirik ki. Biz nağılı danişmaq üçün çox hırslıyik. Əsas məsələ nağılları danişmaq deyil, onları yozmaqdır. İki müxtəlif əxlaqnın, düşüncənin temasından doğan həyatı gördünmə? Gördünmə güc necə sevgiyə, yalan necə gerçəyə çevrilir? Budur bizim nağılimız, mənim balam. İndi nəyin nağılı, nəyin doğru olduğunu sən necə ayırdıdəksən? Sən əjdaha balasın anlaşıb, özü də buralarda yoxsan. Mən səni necə adam içərinə çıxarım?